



XALQ QƏZETİ

№ 105 (29077) 15 may 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqgazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak edib



☐ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.**

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektədir.

Azərbaycan Prezidenti binanın rəsmi açılışını bildiren lenti kəsdi.

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu. Binanın giriş dövlət rəmləri ilə bəzədilib. Burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarının fotoları, həmçinin 1870-ci

il Təbriz xalçası nümunəsində əllə toxunmuş xalça da var. Daxili tərtibat işləri zamanı Qobustan qayaüstü rəsmlərinə də yer ayrılıb. Binanın birinci və ikinci mərtəbələri səfirliyin iş otaqları üçün nəzərdə tutulub. Burada səfirin, müşavirlərin və digər əməkdaşların, həmçinin konsulluq xidmətinin işçilərinin otaqları bütün zəruri avadanlıqla təchiz olunub. Bir sözlə, əməkdaşların səmərəli fəaliyyəti üçün binada hər cür şərait var. Binada, həmçinin səfirlik işçilərinin mənzilləri yerləşir.

Dövlətimizin başçısı səfirliyin əməkdaşları ilə xatirə şəklində çəkirdi.

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işğuzar səfəri başa çatdı.

AZƏRTAC



Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyi tamam olur.

Akademik Vladimir Volobuyev torpaqların meliorasiyası, geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlimin qarşılıqlı əlaqəsi və torpaq ekologiyasına dair böyük nəzəri-təcrübi əhəmiyyətə malik sanballı araşdırmalarının nəticələri kimi

müəyyən etdiyi prinsipləri və apardığı hesablamalarla, irəli sürdüyü nəzəriyyə və işləyib hazırladığı təsnifatlarla Azərbaycanda torpaqşünaslığın inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında yetişən yüksək ixtisaslı kadrlar tərəfindən respublikada torpaqşünaslıq üzrə çox sayda əsaslı tədqiqat işləri uğurla yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan torpaqşünaslıq elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq görkəmli alim Vladimir Rodionoviç Volobuyevin anadan olmasının

110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Vladimir Rodionoviç Volobuyevin 110 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2019-cu il



**Azərbaycan
Avropa üçün
etibarlı dost və
məsuliyyətli
tərəfdaşdır**

» 4



**Ölkəmiz icbari
tibbi sığortanın
tətbiqi üçün zəruri
potensiala malikdir**

» 5



**Avropaya ixracat:
elektrik enerjisi
sahəsində tarixi
dönüş**

» 6



**Moqerini: Aİ
ABŞ-la İran
arasında
gərginliyin
azalmasını
arzulayır**

» 8

Azərbaycan Milli Məclisinin Sədri Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb



□ **Mayın 14-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Qazaxıstan Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Beybit İsayev ilə görüşüb.**

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Sədr bildirib ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra xalqlarımız arasında tarixən mövcud olan əməkdaşlıq keyfiyyətə yeni səviyyəyə yüksəlib. Bu gün ölkələrimiz strateji tərəfdaşdır. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsinin əsası Azərbaycanın ümum-millili lideri Heydər Əliyev və Qazaxıstanın birinci

Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Münasibətlərimiz bu gün də dövlət başçıları tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Azərbaycan Qazaxıstan ilə mövcud əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Orta Asiya-nın bu ölkəsi əldə etdiyi nailiyyətlərlə dünya birliyində öz layiqli yerini tutub. Ölkənin bu uğurlara imza atması aparılan məqsədyönlü

siyasətin nəticəsidir. Bu gün Qazaxıstan öz yeni prezidentini seçməyə hazırlaşır. Hakimiyyətin dinc yolla ötürülməsinin aparılan daxili və xarici siyasətin davam etdirilməsinə, sabitliyin qorunmasına xidmət edəcəyi heç kimdə şübhə doğurmur. Namizədlər arasında mənim həmkarım, vaxtilə Qazaxıstan Senatına rəhbərlik etmiş Qasım-Comər Tokayev də var. O, Qazaxıstan Parlament Senatının Spikeri olduğu dövrdə dəfələrlə Azərbaycana səfər edib. Biz müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi olaraq görüşmüşük. Qarşılıqlı

hörmətə və anlaşılmaya əsaslanan münasibətlər sayəsində ölkələrimizin parlamentləri arasında konstruktiv səmərəli əməkdaşlıq formalaşıb. Qarşıdakı prezident seçkilərində Qazaxıstan xalqına uğurlar arzulayıram. İnənirəm ki, müdrik Qazaxıstan xalqı düzgün seçim edərək inkişafa, sabitliyə və firavanlığa səs verəcək.

Görüşdə tərəflər hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edib, parlamentlərarası dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı Azərbaycan parlament nümayəndə heyətinin bu ilin sentyabrında Nur-Sultan şəhərində keçiriləcək Avrasiya ölkələri parlament spikerlərinin 4-cü müşavirəsində iştirakı ilə bağlı məsələlər nəzərdən keçirilib.

Görüşdə Türkdilli Ölkələrin Parlament Assambleyasının payızda Bakı şəhərində keçirilməsi nəzərdə tutulan növbəti iclasının vaxtı və təşkilatı məsələlər müzakirə olunub.


Görüş zamanı Beybit İsayev Milli Məclisin Sədri Qazaxıstandakı daxili siyasi proseslər, qarşıdakı prezident seçkiləri və digər məsələlər barədə məlumat verib.

AZƏRTAC

“Fuji Optical” şirkətinin Azərbaycandakı xeyriyyəçilik fəaliyyəti əsl humanizm nümunəsidir

□ **Mayın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.**

Görüşdə Baş nazir-in müavini Əli Əhmədov “Fuji Optical” şirkətinin ölkəmizdə həyata keçirdiyi xeyirxah missiyaların yüksək qiymətləndirildiyini söyləyib. O, minlərlə qaçqın, məcburi köçkün və aztəminatlı ailəyə yüksəkkeyfiyyətli eynəklərin paylanıldığını, onların ödənişsiz göz müayinəsi xidmətlərindən faydalandı-



ğını, bunun əsl humanizm nümunəsi olduğunu vurğulayıb.

Görüşdə qonaqlara Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münacişəsi barədə də məlumat verilib.

Akio Kanai Azərbaycanda bu xeyirxah missiyanı həyata keçirməkdən məmnunluğunu bildirib. O, ölkəmizdə bu kimi xeyriyyə fəaliyyətlərini davam etdirəcəklərini diqqətə çatdırıb. A.Kanai missiyanın

ərsəyə gəlməsində köməyi olan hər kəsə, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

AZƏRTAC

Hikmət HACIYEV: Dağlıq Qarabağ münacişəsi üzrə danışıqlar formatı dəyişməzdir

□ **Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub. Bunu Trendə özəl olaraq Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.**

Hikmət Hacıyev qeyd edib ki, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.

N.Paşinyanın açıqlamasına gəldikdə isə, Administrasiya rəsmisi

vurğulayıb ki, Dağlıq Qarabağ münacişəsinin həll olunmamasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasətidir: “Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyduqdan sonra münacişənin həllində irəliləyiş və



bölgədə sülh təmin oluna bilər. Danışıqların formatına gəlincə isə, münacişənin iki tərəfi vardır ki, bu da Ermənistan və Azərbaycandır, danışıqlar bu formatda aparılır”.

Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

□ **Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 14-də Qax, Salan, Şabran, Tovuz və Xocalı rayonlarından olan sakinlərlə görüşüblər.**

Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldır-dıqları məsələlər diqqətlə dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nəzərdə götürülüb.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində res-

publikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırıl-masına yönəlib. Dövlətimizin başçısının da dedi-yi kimi, yürüdü-lən siyasətin təməlinə Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident

İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC

BDU-nun kafedra müdiri, professor İradə Hüseynova BMT-nin “Elm və sülh səfiri” beynəlxalq tituluna və “Avropa Xidmət Ordeni”nə layiq görülüb

□ **Professor İradə Hüseynova İsveçrənin Cenevra şəhərində BMT-nin Təltiflər Şurası tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” beynəlxalq tituluna və mükafatına, həmçinin “Avropa Xidmət Ordeni”nə layiq görülüb.**

Bakı Dövlət Universitetinin Qaf-qaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanın Əməkdar müəllimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Federasiyası Pedaqoji Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə (Oksford, İngiltərə) Beynəlxalq “Sokrat” mükafatı və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz mükafatının laureatı İradə Hüseynova 2019-cu il mayın 10-da BMT-nin Təltiflər Şurası (İsveçrə, Cenevra)

2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004), “Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру” (Bakı, 2005), “Tarix. Zaman. Düşüncələr.” I cild. (Bakı 2016) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində - “Qafqaz xalqlarının tarixi” (Bakı, 2006), “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq “Историческая энциклопедия Кавказа” (Bakı, 2010) adlı irihəcmli ensiklopedik nəşrin müəllifidir. Ayrı-ayrı illərdə professor İradə Hüseynovanın tədqiqat əsərlərinə dəfələrlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik



rus və ingilis dillərində, Bakı, 2003), “Qafqazşünaslığa giriş” (Bakı 2014), “Qafqazın siyasi sistemi” (Azərbaycan və rus dillərində, Bakı, 2016), “Qaf-qazın xarici siyasəti” (Azərbaycan və rus dillərində, Bakı, 2016), “Qafqaz və Yaxın Şərqiin ərəb ölkələri” (Azərbaycan və rus dillərində, Bakı, 2016), “Qaf-qaz tarixinin aktual problemləri” (Bakı, 2017), “İlham Əliyev və müasir dövrdə

kimi qiymətləndirilib.

Tanınmış ictimai-siyasi və elm xadimi, müxtəlif vaxtlarda məsul dövlət vəzifələrində çalışan tarix elmləri doktoru, professor İradə Hüseynova Əliyevşünaslığın, qafqazşünaslığın inkişafında elmi məktəb yaratmışdır. Onun gənc kadrların hazırlanmasında böyük xidmətləri var. Professor İradə Hüseynovanın elmi rəhbərliyi ilə bir çox gənc alim elmi-tədqiqat işləri aparmış, fəlsəfə doktoru və elmlər doktoru adını almaq üçün dissertasiyalar müdafiə etmişdir, bu proses bu gün də əzmlə davam etdirilir. Əliyevşünaslıq məktəbi professor İradə Hüseynovanın yaratdığı dəyərli əsərlərlə, yeni-yeni tədqiqatlarla, fundamental araşdırmalarla, hazırladığı kadrlarla bu gün də zənginləşir və Azərbaycan dövlətçiliyinə xidmət edir.

Görkəmli alim, dəyərli ziyalı, milli təəssübkeşlik, milli dövlətçilik prinsiplərini hər zaman uca tutan İradə Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Danimarka, Avstriya, Rumiya, Bolqarıstan, Rusiya, Türkiyə,



tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” beynəlxalq titulu və mükafatına layiq görülüb.

Professor İradə Hüseynova dünya elminə və təhsilinə göstərdiyi xidmətlərinə görə, həmçinin BMT-nin Təltiflər Şurası tərəfindən “Avropa Xidmət Ordeni” ilə təltif edilib.

Tarixçi alim İradə Hüseynova görkəmli dövlət və siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqında “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı ilk doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulub. Professor İradə Hüseynova, həmçinin ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra sanballı elmi monoqrafiyaların və dərsliklərin müəllifidir.

Əliyevşünas və qafqazşünas alim İradə Hüseynova 300-ə yaxın elmi əsər – Əliyevşünaslıq elminə dəyərli töhfələr olan “Dövlətçilik nəminə” (Bakı,

hüququ verilib və alimin əsərləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mühüm elmi nəticə kimi illik hesabatlarla daxil edilib.

Professor İradə Hüseynovanın monoqrafiyaları, o cümlədən “Qafqazın tarixi ensiklopediyası” dünyanın 63 ölkəsinin aparıcı milli kitabxanalarına göndərilib. Bu əsərlər dünya elmi ictimaiyyətində böyük maraq doğurduğuna görə onları yenidən əldə edilməsi üçün ABŞ, Rusiya, Yaponiya, Tayvan, Kanada, Misir, eləcə də Avropa ölkələrindən alimin vətəninə sifarişlər gəlib. Onun monoqrafiyaları və dərslikləri respublikamızın bir çox universitetlərində, həmçinin xarici ölkələrin – Almaniya, İngiltərə, Rusiya, Gürcüstanın ali məktəblərində Qaf-qaz tarixinin tədrisi üçün əsas mənbə olmuşdur.

Görkəmli alim və pedaqoq, həmçinin Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının (Bakı 1998; Bakı 2014), dərs vəsaitinin (Bakı 1999), magistr hazırlığı üçün “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Azərbaycan,

Qafqazda əməkdaşlığın inkişafı” (Bakı, 2017) adlı tədris proqramlarının müəllifidir.

Professor İradə Hüseynovanın uzun illər zəhmətinin, ilkin mənbələrə, arxiv sənədlərinə, mövcud tarixi ədəbiyyata, çoxsaylı xarici mənbələrə əsaslanan tədqiqatlarının nəticəsi, qiymətli mənbə olan Qafqaz xalqlarının sosial, iqtisadi, siyasi həyatını, mədəniyyətini, zəngin adət-ənənələrini, fəlsəfi baxışlarını, məişətini, milli-mənəvi dəyərlərini kompleks və sistemli şəkildə ən qədim zamandan müasir dövrə qədər hərtərəfli əks etdirən “Qafqaz xalqlarının tarixi” adlı 1248 səhifə həcmində (78 çap vərəqi) fundamental dərsləri 2018-ci ildə nəfis şəkildə nəşr olunub. Görkəmli alimin həm tarix elminə, həm də qafqazşünaslığa dəyərli töhfə olan “История народов Кавказа” il aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2018-ci ilin yekunlarına dair hesabat məruzəsində ən mühüm elmi nailiyyət

Gürcüstan, Türkmənistan, Belarus, İsrail, Şri-Lanka və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda geniş elmi məruzələrə çıxışlar etmişdir. Məruzələri nüfuzlu elmi dərgilərdə dərc olunub. Alimin fəaliyyət dairəsi kifayət qədər geniş və çoxşaxəlidir. Belə ki, o, bir neçə dəfə gender problemləri ilə bağlı ABŞ-ın Nyu-York şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində, BMT-nin kürsüsündən qadın və kişilərin hüquqları, cəmiyyətdə yeri və rolu, təhsil sistemində gender problemləri ilə bağlı çıxışlar etmişdir.

Fədakar, zəhmətkeş alim, dəyərli ziyalı, professor İradə Hüseynovanın bu günlərdə qazandığı növbəti nailiyyəti – BMT-nin “Elm və sülh səfiri” beynəlxalq titulu və mükafatına, həmçinin “Avropa Xidmət Ordeni”nə layiq görülmesi münasibətlə səmimi qəlbdən təbrik edir, ona dövlətçiliyimizin inkişafında yeni-yeni uğurlar arzu edirik.

AZƏRTAC

FHN-in rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirib



□ **Mayın 14-də Azərbaycan Respublikasının fəvqəladə hallar naziri Kəmaləddin Heydər Göyçay şəhərində Göyçay rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.**

Fəvqəladə hallar naziri tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerində öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin

görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin kadr və digər məsələlərlə bağlı 72 vətəndaş nazir müavini, nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən

qəbul olunub.

Bundan əlavə, fəvqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Kürdəmir şəhərində Kürdəmir rayonunun 49, fəvqəladə hallar nazirinin müavini Etibar Mirzəyev isə Ucar şəhərində Ucar rayonunun 53 sakinini və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

AZƏRTAC

“Pekin Ekspo 2019” Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışı olub



□ **Mayın 14-də Çin Xalq Respublikasının paytaxtında “Pekin Ekspo 2019” Botanika Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub.**

Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

“Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda keçirilən botanika sərgisində Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırlanıb. “Azərbaycan: təbiət və incəsənətin harmoniyası” adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadıq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir. Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edir.

Pavilyonun interyer dizaynı ölkəmizin

adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının təmsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır, ətraf mühitin qorunmasının vacibliyi vurğulanır. Nümayiş olunan xalçalar Azərbaycanın xalçaçılıq məktəbləri üzrə dörd hissəyə bölünüb: Qarabağ, Təbriz, Gəncə-Qazax, Quba-Şirvan. Hər bir bölgəyə xas xalça motivləri xüsusi proyeksiya vasitəsilə döşəmə üzərində əks olunur.

Bundan başqa, Xarıbülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat da nümayiş etdirilir.

Sərgi ziyarətçiləri Azərbaycan pavilyonunda milli musiqi alətlərimizlə tanış ola, videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizə baxmaq imkanı əldə edə

bilərlər. Burada, həmçinin Azərbaycan milli geyimləri də təqdim olunur.

Qeyd edək ki, pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunur.

Açılış mərasimində Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub. Sərgi ziyarətçiləri Azərbaycan musiqisini dinləyib, rəqslərinə tamaşa edəblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Asiya sivilizasiyalar dialoqu” konfransı çərçivəsində iştirakçı ölkələrin mədəni irsinin nümayiş olunduğu sərgidəki Azərbaycan standı ilə də tanış olub.

Şahin CƏFƏROV,
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çinin xarici işlər nazirinin müavini ilə görüşüb



□ **Mayın 14-də Çin Xalq Respublikasında səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində bu ölkənin xarici işlər nazirinin müavini Li Yunçen ilə görüşüb.**

Li Yunçen iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Çinin Azərbaycan ilə əməkdaşlığının daha da dərinləşməsi üçün səylərini davam

etdirəcəyini bildirib. O, Azərbaycanın mədəni irsi ilə seçilən ölkə olduğunu vurğulayaraq, son dövrlər Çində Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini qeyd

edib. Bildirib ki, bu cür tədbirlər xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə böyük töhfələr verir.

Nazir müavini Pekində keçirilən “Asiya sivilizasiyalar dialoqu” konfransında və konfrans çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycanın fəal iştirakını məmnunluqla vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinin xalqlarımızın hələ tarixi İpək Yolu dövründən təməli qoyulan dostluq münasibətlərini daha da inkişaf etdirdiyini deyib.

Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinqinin dəvəti ilə Pekində 2-ci “Bir kəmə, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını yada salan Leyla Əliyeva diqqətə çatdırıb ki, ölkəmiz Çinin bu təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, bu layihə çərçivəsində iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanda Çinə, onun mədəniyyətinə, dilinə, ənənəvi təbabətinə böyük maraq olduğunu deyib. Leyla Əliyeva Heydər Əliyev Fondunun həmin istiqamətlərdə Çin ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Şahin CƏFƏROV,
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Pekində Leyla Əliyevanın Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri ilə görüşü olub



□ **Mayın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşüb.**

Li Syaolin ötən il Azərbaycana səfərini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşlərini məmnunluqla xatırlayıb.

Xanım Li Syaolin rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əlaqələrindən

danışaraq, bu işdə Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığın xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verdiyini deyib.

Leyla Əliyeva Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin

Xalq Assosiasiyası arasında səmərəli əməkdaşlığı xüsusi vurğulayaraq, bu çərçivədə təşkil olunan tədbirlərdən danışib. Gələcəkdə bu cür layihələrin qarşılıqlı olaraq davam etdiriləcəyine əminlik ifadə olunub.

Şahin CƏFƏROV,
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin



Azərbaycan Avropa üçün etibarlı dost və məsuliyyətli tərəfdaşdır

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi, çevikliyi ilə xarakterizə olunub və milli maraqlara söykənib. Son 16 ildə daxili və xarici siyasət kursundakı dinamiklik Azərbaycanı iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqəbatədəvamlı ölkəyə çevirib. Dövlət başçısının xarici ölkələrə səfərlərinin böyük maraqla izlənilməsinin əsas səbəblərindən biri də məhz onun müstəqil xarici siyasət yeritməsidir. Prezidentin Brüsselə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə səsləndirilən fikirlər də bunu təsdiqləyir.

Ölkəmizin hazırda dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurması, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olması, eləcə də, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha da genişləndirməsi dünya birliyindəki reytingini getdikcə yüksəldir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin getdikcə möhkəmlənməsi, bu mötəbər qurumla tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması xarici siyasətimizin prioritetini təşkil edir. Cənab İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşü zamanı cənab Donald Tuskun ölkəmizin regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilməsi barədə səsləndirdiyi fikirlər, Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu, əlaqələrin inkişafından məmnunluq

ifadə etməsi xarici siyasətimizin uğurlarından xəbər verir.

Məlum olduğu kimi, Avropa İttifaqı hər ölkə ilə geniş şəkildə əməkdaşlığa razılıq vermir. Ancaq Azərbaycan özünün hərərəfli inkişafı, iqtisadi qüdrəti, enerji resursları ilə təkcə Avropanın yox, eləcə də dünya birliyinin diqqət mərkəzindədir. Bu baxımdan Avropa İttifaqı ilə münasibətlərin getdikcə yaxşılaşdırılması Azərbaycan üçün nə qədər önəmlidirsə, Avropa İttifaqı üçün də ölkəmlə yaxınlaşmaq bir o qədər vacibdir. Əgər Avropa kimi inkişaf etmiş bir bölgə, nüfuzlu Avropa İttifaqı kimi mötəbər bir qurum ölkəmlə əməkdaşlığa önəm versə və bu məqsədə çatmaq üçün danışıqlar apararsa, bunlar respublikamızın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması bu nüfuzlu quruma

üzv dövlətlərlə strateji tərəfdaşlığı daha da genişləndirəcək. Təbii ki, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması ölkəmizin inkişafını gözü götürməyən qüvvələri ciddi təşvişə salıb. Ermənistan tərəfi münasibətlərin inkişafından daha çox narahatdır. Çünki Azərbaycanla Avropa İttifaqı arasında imzalanan sənədlərdə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunması öz əksini tapıb. Avropa İttifaqı ilə imzalanan sənədlərə nəzər yetirməklə bunu aydın hiss etmək mümkündür.

Məsələn, Şərq Tərəfdaşlığı üzrə 2017-ci ildə qəbul edilmiş Brüssel Zirvə Bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer almışdı. Bu mövqe 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasın-

da ikitərəfli "Tərəfdaşlıq prioritetləri" sənədində də öz əksini tapıb. Dövlətimizin başçısı Donald Tusk-la keçirdiyi görüşdə də bu sənədin əhəmiyyətindən söhbət açılıb. Sənəddə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bununla yanaşı, tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmin sənəddə qeyd olunub ki, münasibətlər suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəkdir.

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı,
Demokratiya və İnsan Hüquqları
Komitəsinin sədri, hüquq üzrə
fəlsəfə doktoru

Avropa İttifaqı Azərbaycanın etibarlı iqtisadi tərəfdaşdır

Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri dinamik inkişaf edir. İndiyədək tərəflər arasında Tərəfdaşlıq, Viza və Readmissiya haqqında sazişlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi mühüm sənədlər imzalanıb. Hazırda Azərbaycan Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Aİ-nin etibarlı enerji tərəfdaşdır. Azərbaycanın alverişli coğrafi mövqeyi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin tranzit qovşağı kimi əhəmiyyətini daha da artırır. Azərbaycanın xarici ticarət dövriyyəsində əsas yeri Aİ ölkələri tutur.

Aİ Azərbaycanın xarici ticarət dövriyyəsində təxminən 42 faizlik paya malik olmaqla, ölkəmizin əsas ticarət tərəfdaşdır. Həmçinin Aİ respublikamızda ən böyük investordur. Ənənəvi birgə Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Xatırladıq ki, növbəti biznes forum bu il iyunun 13-də Bakıda keçiriləcək.

Öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və transregional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı, habelə onun gerçəkləşdirilməsində mühüm töhfə verən əsas ölkələrdən biri olub. Buna görə də Azərbaycan üçün uzlaşma imkanları həm Aİ ilə ikitərəfli gündəlikdə, həm də Şərq Tərəfdaşlığı çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutur.

Fikrimcə, nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər. Əslində dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya və Almaniya olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunub. Bu siyahı artmaqda davam edir.

Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlığa maraqlıdır. Azərbaycan təqdim etdiyi infrastruktur qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət

dinamikasının yaradılmasına çalışır.

Azərbaycan enerji sahəsində Cənub Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsilə strateji tərəfdaşlığı davam etdirir. Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılıb. Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 13-də Belçika Kralığına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə də bu barədə ətraflı danışılıb. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları arasında şərfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı və təşkilatın üzv dövlətlərinin ölkəmizdə aparıcı

sərmayəçi qismində çıxış etdiklərini bildirib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, respublikamızın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.

Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini də diqqətə çatdırıb.

Mirağa ƏHMƏDOV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) dosenti

Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Bunu Avropa İttifaqı, ayrı-ayrı Avropa ölkələri nümayəndələrinin Brüsseldə müəmmadi səfərlərindən də görmək mümkündür. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V iclasının Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilməsi, Avropa Komissiyasının bölkə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger və digər rəsmilərin ölkəmizə səfəri, dövlət başçımız tərəfindən qəbul edilməsi, tərəflər arasında yeni saziş layihəsi ilə bağlı müzakirələrin növbəti raundunun baş tutması bunu deməyə əsas verir.

Hazırda Azərbaycanla Avropa İttifaqı arasında enerji, təhlükəsizlik və nəqliyyat məsələləri üzrə məsləhətləşmə mexanizmləri fəaliyyət göstərir ki, bu da Aİ-nin ölkəmizin regiondakı aparıcı mövqeyinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Eyni zamanda, bir neçə ay əvvəl Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə sazişə dair danışıqlar davam etdirilib.

Mayın 13-də isə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə növbəti səfəri baş tutdu və dövlət başçısı səfər çərçivəsində Avropa İttifaqı Şurasının sədri Donald Tuskla görüşdü, "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları arasında şərfinə Donald Tuskun adından verilmiş şam yeməyində iştirak etdi. Həm Azərbaycan Prezidenti, həm də Aİ Şurasının sədri qarşılıqlı əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər. Donald Tusk ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu,

Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi.

Şam yeməyində çıxış edən Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən fəal ölkələrdən biridir, ittifaqa üzv ölkələrlə sıx əlaqələrə malikdir, hətta 9 üzv ölkə ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Ancaq "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan Ermənistanın Azərbaycana təcavüzü davam edir, torpaqlarımızın 20 faizi bu ölkənin işğalı altındadır, bir milyondan çox qaçqın və məcburi köçkünlümüz var. Onun sözlərinə görə, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Ötən il Brüsseldə Azərbaycan və Avropa



İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və milli maraqlar üzərində qurulmuş uğurlu xarici siyasət nəticəsində mümkündür. Hazırda bu siyasət uğurla davam etdirilir və Azərbaycan-Aİ əlaqələri günbəgün güclənir.

Nizami SÜLEYMANOV,
ADIU-nun professoru,
tarix elmləri doktoru

“UEFA Avropa Liqası üçün çox gözəl final olacaq”

MƏN əminəm ki, Bakı istər komandaları, istərsə də azarkeşləri məhrəbanlıqla qarşılayacaq və bu, UEFA Avropa Liqası üçün çox gözəl final olacaq. Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində məşhur futbolçu, Rusiyanın Əməkdar idman ustası Andrey Arşavin söyləyib.



O deyib: "Düşünürəm ki, uzaq məsafəyə uçuş komandaların yeganə çətinliyi olacaq. Qalanları heç nə ilə fərqlənmir. Bir ay əvvəl mən Bakıdakı stadionda oldum. Böyük müasir stadiondur. Söz verdim ki, meydanın keyfiyyəti yüksək səviyyədə olacaq. Futbolçular üçün ən başlıcası da elə budur".

Bakıda turistə lazım olan hər şeyin olduğunu vurğulayan futbolçu deyib: "Çox gözəl və təmiz şəhərdir, hər dəfə ora səfər edəndə

daha yaraşlıq olduğunu görürəm. Gözəl Xəzər, dadlı yeməklər... Turistə lazım olan nə varsa, hamısı Bakıda var".

Azərbaycan futbolundan danışan A.Arşavin "Qarabağ" klubunun oyununu fərqləndirərək qeyd edib: "Komandanın Çempionlar Liqasının qrup mərhələsinə çıxması Azərbaycan üçün böyük nailiyyətdir".

“Bakıya bir dəfə səyahət edən turistlər və azarkeşlər bu şəhərə bir daha gəlmək istəyirlər”



Politoloq əlavə edib: "Birinci Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları, həmçinin Bakı Beynəlxalq Humanitar Forumu, Sivilizasiyalar Alyansı kimi və digər beynəlxalq forumlar və konfranslar ən yüksək səviyyədə təşkil olunub. Azərbaycanı müasir stadionlar, rahat otellər və maraqlı görməli yerlər var. Bakıya bir dəfə səyahət edən turistlər və azarkeşlər bu şəhərə bir daha gəlmək istəyirlər. Bu cür irimiqiyaslı tədbirlərin təşkil olunması avropalı turistlərin özləri üçün yeni ölkəni kəşf etməsi, onun mədəniyyəti ilə tanış olması üçündür. Bu, ölkəni dünya ictimaiyyətinə tanıtmaya üçün əla vasitədir. Bakıdan matçın translyasiyasına bütün dünya baxacaq".

Darya Qrebtsova vurğulayıb ki, Azərbaycanda bir neçə istiqamətdən turist axını formala-

şıb. "Ən çox axın Rusiyadandır, ondan azacıq aşağı sayda turistlər isə ərəb ölkələri və İrandan gəlirlər. Hələ ki, avropalı turistlər Azərbaycanın turizm baxımından necə maraqlı ölkə olduğunu, burada çoxlu qeyri-adi və unikal görməli yerləri görəcekləri barədə az məlumatlıdır. "Azərbaycanın şəhər yeməyi" xüsusi diqqətə layiqdir. Onun dadına baxan hər kəs artıq bu nemətlərə biganə qala bilməz. UEFA Avropa Liqasının final matçı avropalı turistlərə yeni maraqlı ölkəni kəşf etmək imkanı verəcək", - deyər Darya Qrebtsova qeyd edib.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin dövlət və hökumət başçıları arasında sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısının tədbir çərçivəsində keçirdiyi mühüm görüşlər, burada səsləndirdiyi dəyərli fikir və təkliflər həm ölkə, həm də beynəlxalq ictimaiyyətdə dərin məmnunluq hissi doğurub. Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Leyla Gərayzadə bu barədə aşağıdakıları dedi:



Brüsseldən gözləntilərimiz çoxdur

– Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Brüsseldə səfərinin dərin maraqla izləyirəm. Məni ən çox razı salan odur ki, dövlətimizin başçısı belə mühüm tədbirlərdə hər dəfə olduğu kimi, bu dəfə də diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin vacib olmasına yönəldi.

Dövlətimizin başçısı Brüsseldə haqlı olaraq vurğuladı ki, torpaqlarımızın 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Lakin 25 ildən çoxdur ki, bu münaqişə davam edir.

Təəssüf ki, münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz həllini tapmayıb. Hələ də BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilməyib. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı həll olunmayıb.

Azərbaycan ictimaiyyətinin Brüsseldən Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı gözləntiləri çoxdur. Müsbət haldır ki, 2018-ci ildə Azərbaycan və Avropa

İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Bir Azərbaycan ziyalıları olaraq ümid edirik ki, Aİ rəhbərliyi bundan sonra xalqımız üçün taleyüklü problem olan Qarabağ münaqişəsinin həllində daha ədalətli və konstruktiv mövqə nümayiş etdirəcək.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
"Xalq qəzeti"

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yüksək qiymətləndirilir

Prezident İlham Əliyevin Brüsseldə səfəri Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskla görüşü və apardığı danışıqlar beynəlxalq aləmdə diqqətlə izlənilirdi. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın regiondakı nüfuzunu və xarici siyasətinə nəzərə alaraq, yeri gəldikcə, ölkəmizin etibarlı tərəfdaş olduğunu dönsə-dönsə vurğulayırlar. Həqiqətən də Cənubi Qafqaz regionunda ölkəmizin beynəlxalq iqtisadi, neft-qaz və logistika sahəsində həyata keçirilən transmilli layihələrdə uğurla çıxış etməsi, yüksək səviyyədə ictimai-siyasi və iqtisadi əməkdaşlığı yüksək qiymətləndirilir.

öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində xüsusi nüfuzə malikdir. Dünyanın aparıcı güc mərkəzləri də ölkə başçısının qətiyyətinə, milli maraqlara əsaslanan siyasətinə nəzərə alaraq, məhz bu baxımdan ölkəmlə sıx əməkdaşlıq münasibətləri qurmuşlar. Odur ki, Prezident İlham Əliyevlə görüşdə Donald Tuskun Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd etməsi də dövlətimizin regiondakı rolunu yüksək qiymətləndirməsi təbii bir faktır. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədi barədə söhbət açılması və onun əhəmiyyəti barədə danışıqlar Azərbaycanın

Avropa İttifaqı ilə də müsbət əlaqə və əməkdaşlığından xəbər verir. Bu görüşdə müzakirə edilmiş və Prezidentimizin Azərbaycan üçün aktual olan daha bir məsələyə – Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yönəltməsinə xüsusi vurğulamaq istədim. Bu məsələ Brüsseldə keçirilmiş danışıqlarda da müzakirə mövzusu oldu. Prezidentimiz Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskla görüşdə Azərbaycanın haqlı mövqeyini bir daha Avropa İttifaqının rəhbərinə çatdırdı.

İlqar URUCOV,
Azərbaycan Gənc Alim,
Aspirant və Magistrlər Cəmiyyətinin
sədri, fəlsəfə doktoru

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu işə başlayıb

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu işə başlayıb. Üç gün davam edəcək forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edirlər. Forumun açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini, sosial müdafiə sisteminin gücləndirilməsi və müasir, şəffaf iş üsulları üzərində qurulması istiqamətində mühüm addımlar atıldığını deyib.

Ə.Əhmədov aparılan islahatlar-da Avropanın müvafiq təşkilatları, qitənin ölkələri ilə əməkdaşlığa, fəal təcrübə mübadilələrinə xüsusi önəm verdiyini bildirib. O, növbəti Avropa Regional Sosial Təminat Forumunun Azərbaycanda keçirilməsi qərarına görə BSTA-ya minnətdarlıq ifadə edib, ötən dövrdə mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi edən Azərbaycanda bu forumun da yüksək səviyyədə təşkil olunduğunu deyib.

BSTA-nın prezidenti Yoakim Bröyer bu gün Avropa ölkələrinin sosial təminat sistemlərində idarəçilik mexanizmlərinin əsas çağırışlara uyğun təkmilləşdirilərək mükəmməl şəkildə qurulması, problemlərin həll olunması üçün aparılan islahatlarda qarşılıqlı əməkdaşlıq mühitinin, qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, hazırkı forumun da bu məqsədə xidmət etdiyini və Avropa məkanının sosial təminat sistemlərindəki aktual məsələlərə innovativ yanaşmaların təqdim edilməsi və bölüşülməsi üçün əlverişli imkan yaratdığını deyib. Y.Bröyer Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətləri, sosial sahədə innovativ yenilikləri maraqla izlədiklərini bildirib. BSTA prezidenti ölkəmizin bu forma layiqli şəkildə evsahibliyi etməsindən razılıq ifadə edib, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 15 ildir ki, BSTA




ilə səmərəli əməkdaşlıq həyata keçirən ölkəmizin ötən dövrdə bu təşkilatın bir sıra tədbirlərinə evsahibliyi etdiyini deyib. O bu dəfə BSTA-nın Avropa Regional Sosial Təminat Forumu kimi yüksək səviyyəli mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin fəxr hissi doğurduğunu bildirib. Nazir Avropa məkanında sosial təminatın inkişafına, gələcək sosial təhlükəsizliyin formalaşmasına nail olunması üçün birgə müzakirələrin və təcrübə mübadilələrinin aparılması baxımından forumun əhəmiyyətini qeyd edib.

S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial inkişaf kursuna uyğun olaraq ölkədə dinamik iqtisadi inkişafın təmin edilməsi şəraitində əldə edilən sosial uğurları, həmçinin son aylarda

həyata keçirilən mühüm islahatları, atılan əhəmiyyətli addımları diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan Dayanıqlı və Operativ

mexanizmi haqqında məlumat verib. Artıq on min nəfərə elektron qayda-da pensiya təyin olunduğunu, və əlilliyin qiymətləndirilməsi, reabilitasiya, əmək müfəttişliyi sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahələrində aparılan islahatları,

yini, pensiya sisteminin yeni inkişaf konsepsiyasının hazırlandığını, eləcə də sosial müavinət və əlilliyin qiymətləndirilməsi, reabilitasiya, əmək müfəttişliyi sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahələrində aparılan islahatları,



Azərbaycanın sosial müdafiə sistemində, bu sahədə aparılan islahatlara dair panel iclas keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himayət Məmişov, nazirliyin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev tərəfindən təqdimatlar edilib.

Sonra mətbuat konfransı keçirilib və kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Forum "Avropada sosial təminat sahəsində əsas çağırışlar" mövzusunda BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetanonun çıxışı və onun moderatorluğu ilə müvafiq mövzuda panel iclasının keçirilməsi ilə davam edib.

Forumun növbəti iki gün üçün gündəliyinə "Sosial təminatın idarə olunmasında mükəmməllik və yenilik" və "Avropanın sosial təminat sahəsində gələcəyinin qurulması" mövzularında plenar iclasların və paralel sessiyaların keçirilməsi daxildir.

Qeyd edək ki, BSTA Beynəlxalq Əmək Təşkilatının himayəsi altında 1927-ci ildə yaradılıb və əsas məqsədi sosial təminat sahəsində qabaqcıl standartları inkişaf etdirmək və təşviq etmək, bu sahədə beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Mənzil-qərarqahı Cenevrə şəhərində yerləşən təşkilat dünyanın Azərbaycan da daxil olmaqla 158 dövlətinin sosial təminat sahəsi üzrə fəaliyyət göstərən 330 qurumunu ətrafında birləşdirir.

BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına, fəal əməkdaşlıq və təcrübə mübadilələrinə şərait yaranan unikal platformadır.

AZƏRTAC

– **Ölkə başçısının göstərişinə uyğun olaraq, 2017-ci ilin yanvar ayından etibarən ölkəmizdə ITS-in pilot layihə şəklində həyata keçirilməsinə başlanılıb. Pilot layihə üçün seçilən ərazilərdə hansı işlər görüldü, ümumi vəziyyət necədir və layihənin tətbiqi gözlənilən nəticəni veribmi?**

– ITS-in pilot layihə çərçivəsində tətbiqi ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci ildən isə Ağdaş rayonunda həyata keçirildi. Qeyd edim ki, pilot layihə çərçivəsində bir sıra mühüm addımlar atılmışdır. Belə ki, əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilməsi və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılmışdır. Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilmiş və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlirlərin sayı 1,1 milyon olmuş, adambaşına düşən həkimə gəlirlərin sayı 3,2 dəfə təşkil etmişdir. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı ilə müqayisədə 11 faiz artmışdır. 2017-ci ildə cərrahi əməliyyatların sayı 9645, 2018-ci ildə isə 9346 olmuşdur. Ürək əməliyyatlarının sayı 2017-ci ildə 375, 2018-ci ildə isə 112 təşkil etmişdir. Bununla yanaşı, ITS-in tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilərək sağlamlıqlarına qovuşublar.

Pilot ərazilərdə kəmiyyət göstəricilərinin artması ilə yanaşı, rayon xəstəxanalarında evvəllər aparılması mümkün olmayan endoprotezləmə, TUR, laparoskopik cərrahi müdaxilələr və sair mürəkkəb əməliyyatlar həyata keçirilmişdir. Bu əməliyyatların bilavasitə rayon xəstəxanalarında aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə elçətanlığının təmin olunması istiqamətində atılan addımlardan biridir.

Kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçiləri xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilmişdir. Eyni

zamanda, ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülərək Ailə Sağlamlıq Mərkəzləri yaradılmışdır.

Pilot layihənin ən mühüm nəticələrindən biri də pilot ərazilərdə fəaliyyət göstərən həkimlərin əməkhaqlarının artı-

nəticələrinə görə əminliklə demək olar ki, ölkəmiz ITS-in tətbiqi və sonrakı inkişafı üçün lazımı şəraitə, zəruri potensial, resurs və imkanlara malikdir.

– **Zaur müəllim, pilot ərazilərdə sığorta olunanların baza zərfi çərçivəsində tibbi**

daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə

Ölkəmiz icbari tibbi sığortanın tətbiqi üçün zəruri potensiala malikdir

Azərbaycan Respublikası Prezidentinin sosial siyasətinin bir qolu olan səhiyyə sisteminin son illər uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilmiş, bütövlükdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın (İTS) başlıca məqsədləri səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin elçətanlığını təmin etməklə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. Ölkədə ITS-in tətbiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha da səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına zəmin yaradacaq. Müsahibimiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin bu mövzu ətrafında fikirləri ilə sizi tanış edirik.

rilması və nəticə etibarilə onların maddi rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi olmuşdur. Belə ki, həkimlərin orta aylıq məaaş 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1,9 mislini təşkil etmişdir.

Bunlarla yanaşı, 2018-ci ildə icbari tibbi sığortanın vəsaitlərinə qənaət edilməsi məqsədilə pilot ərazilərdəki xəstəxanaların fəaliyyətində səmərəliliyin təmin edilməsi, idarəetmənin müasirləşdirilməsi və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görülmüşdür. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilmişdir.

Əhalinin münasibətini öyrənmək məqsədilə aparılan sorğularda ITS-in tətbiqi olunmasına respondentlərin Mingəçevirdə 88, Yevlaxda 79, Ağdaşda isə 86 faizi müsbət fikir bildirmişdir. Agentlik tərəfindən aparılan təhlillərə və beynəlxalq ekspertlərin rəylərinə əsasən pilot layihənin ikillik

xidmətlər aldıklarını qeyd etdiniz. ITS-in baza zərfinə hansı xidmətlər daxildir?

– Hazırda ITS-in baza zərfinə 1829 adda tibbi xidmət daxildir. Bunlardan 480-i ambulator, 677-si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyatı vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir.

2020-ci il 1 yanvar tarixində qüvvəyə minəcək "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında

etmək üçün isə icbari tibbi sığorta-haqqı ödənilməlidir.

Burada bir məqamı qeyd edim ki, ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyacılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdırım ki, hazırda xidmətlər zərfi üzərində agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq.

fərman imzalayıb. Hansı tibb müəssisələri TƏBİB-in tabeliyinə verilecek?

– Sözügedən fərmanın icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 aprel tarixində bir sıra dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi barədə qərar qəbul edib. Qərara əsasən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib. Qərar 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək. Siyahıya Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri, elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, ambulator-poliklinika müəssisələri, təcili tibbi yardım müəssisələri və s. aiddir.

– **TƏBİB-in fəaliyyət istiqamətləri nədən ibarət olacaq?**

– TƏBİB-in inzibati məsələləri bu il öz həllini tapacaq. 2020-ci ildən fəaliyyətə başlayacaq olan

TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir. TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin



ilkın qiymətləndirilməsi həyata keçirilmiş və nəticədə 2019-cu il üzrə görülməli işlərə dair tədbirlər planı işlənilib hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq tibb müəssisələrinin elektronlaşdırılması ilə bağlı zəruri işlərin görülməsi və informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur.

Bununla yanaşı, tibb müəssisələrinin ITS sistemində keçidini təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi üçün bir sıra təlimlərin keçirilməsi planlaşdırılır.

Eyni zamanda, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.

Əhalinin ITS çərçivəsində yararlanı biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tarifiylərin müəyyənəşdirilməsi üzərində işlər aparılır. Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.

Nəzərinizə çatdırım ki, artıq 10 milyon olan əhalimizin icbari tibbi sığortalanması kimi şərəfli missiya bizə həvalə edilib. Bu səbəbdən də, tibb müəssisələrinin ITS-in məlumat bazasına inteqrasiyası, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etmək, TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisələrində gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatının hazırlanması ilə bağlı tapşırıqlar icra edilməlidir.

Müsahibəni apardı: Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

Antiazərbaycan dairələr Azərbaycanın sürətli inkişafından narahat olublar



Bu gün Azərbaycan çox yüksək tempəli inkişaf edir və ölkəmiz uzun illərdir mühüm beynəlxalq tədbirlərə evsahibliyi edir. Təəssüflər olsun ki, hər dəfə beynəlxalq tədbirlər ərəfəsində müəyyən xarici antiazərbaycan dairələr ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil edirlər. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Deputat qeyd edib ki, UEFA Avropa Liqasının final matchının ölkəmizdə keçiriləcəyi ərəfədə həmin dairələr yenidən baş qaldırıb, ölkəmizə qarşı əsassız iddialar irəli sürürlər: "Bunun səbəbi odur ki, həmin dairələr ölkəmizin sürətli inkişafından narahatlıq keçirir və çirkin kampaniya təşkil etməklə ölkəmizin imicinə xələf gətirməyə çalışırlar".

Deputat vurğulayıb ki, Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir: "Azərbaycanın infrastrukturunu, regionları, yol-nəqliyyat sistemi inkişaf edir və bütün bunlar onu göstərir ki, beynəlxalq tədbirlər keçirmək üçün hər bir şərait mövcuddur, o cümlədən beynəlxalq standartlara cavab verən otellər, istirahət məkanları, idman arenaları var. İdman

sahəsində də ölkə yeni standartlar müəyyən edir. Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, eyni zamanda, ayrı-ayrı idman növləri üzrə dünya turnirlərinin, kubokların ən yüksək səviyyədə keçirilməsi bir daha göstərir ki, Azərbaycan böyük inkişafa nail olub".

Millət vəkiliin sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycanda bütün sahələrə çox böyük diqqət var: "Bütün bunlar Prezident İlham Əliyevin təşəbbüsüdür və bu təşəbbüs də tam gerçəkləşir. Bu gün Azərbaycan təhlükəsizliyi və səbittliyi ən yüksək səviyyədə təmin edən az sayda ölkələrdən biridir. Dövlət siyasəti Azərbaycan xalqının sağlamlığına və firavan inkişafına xidmət edir".

B.Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan UEFA Avropa Liqasının final matchına da yüksək səviyyədə evsahibliyi edəcək: "Antiazərbaycan dairələrin cəhdləri həmişə olduğu kimi bu dəfə də boş çıxacaq".

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-aprel aylarında 15,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilməmişdir.

qoşqu və yarımqoşquların istehsalı 76,7 faiz, içkilərin istehsalı 57,1 faiz, əcazılıq məhsullarının istehsalı 54,2 faiz, mebel istehsalı 50,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1 faiz, maşın və avadanlıqların quraşdırılması və

geyim istehsalı 10,2 faiz, tikinti materiallarının istehsalı 5 faiz artmış, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,5 faiz azalmışdır. Elektrik enerjisi, qaz və

Dörd aya 15,5 milyard manatlıq sənaye məhsulu istehsal olunub



Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artmışdır.

Sənaye məhsulunun 69,7 faizi mədəncixarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədəncixarma sektorunda neft hasilatı planlaşdırılmış

təmir işləri ilə əlaqədar Azəri-Çıraq-Günəşli yatağının "Mərkəzi Azəri" platformasında hasilatın müvafiq qədər artırılması səbəbindən 3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 43,5 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7 faiz, avtomobil,

təmiri işləri 43,6 faiz, kağız və karton istehsalı 33,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 31,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,7 faiz, qida məhsullarının istehsalı 21,8 faiz, bütün məmulatların istehsalı 21,1 faiz, maşın və avadanlıqların istehsalı 12,1 faiz,

buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,4 faiz artmışdır.

Samirə ƏLİYEVƏ, "Xalq qəzeti"

Azərbaycan tranzit potensialını inkişaf etdirir



Azərbaycan və Gürcüstan Xəzər və Qara dəniz vasitəsilə tranzit potensialını fəal inkişaf etdirir, kommunikasiya axınına yaxşılaşdırır.

Bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov deyib. Nazir bildirib ki, Rusiyanın bu

regiondakı proseslərin tam hüquqlu üzvü olması üçün çalışmaq lazımdır. Belə bir fikir var ki, Rusiyanın Xəzər

və Qara dənizdəki limanları yalnız 20-25 faiz işləyir, ona görə də onları inkişaf etdirməyin mənası yoxdur: "Amma bu, belə deyil. Azərbaycan və Gürcüstanın limanları işləyir, kifayət qədər yüklənib. Gürcüstanda bir sahədə iki liman – Poti və Batumi limanları işləyir, üçüncü, Anakliya limanı tikilib. Ona görə də biz bu prosesdən kənarda qalmamalıyıq. Rusiyanın Xəzər və Qara dənizdə limanlarının inkişafı dünya bazarlarına çıxış üçün yeni imkanlar yaradacaq".



Enerji siyasətinin vacib aspekti: elektrik enerjisi istehsalı və yeni infrastruktur

Müasir dünyada enerji faktoru ən yaxın ölkələrə belə bir-birindən ayrı, ən uzaqları isə birləşdirir. Böyük dövlətlərin mübarizəsi də əsasən enerji və enerji daşıyıcıları ilə bağlıdır. Belə bir inan vardır: kim daha çox enerji ehtiyatlarına sahib olarsa, o qədər də söz sahibi olacaq. Siyasətində enerji siyasəti milli təhlükəsizliyin tərkib hissəsi kimi götürülür. Bu təsisin arxasında çox vacib faktorlar dayanır. Təcrübə göstərir ki, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi olması, ümumiyyətlə, dünyada baş verən dəyişikliklərə sıx bağlıdır.

Məsələ ondan ibarətdir ki, enerji amili XXI əsrdə təbii mahiyyəti və təyinatı ilə yanaşı, sosial, siyasi və geosiyasi-hərbi məzmun da kəsb etməyə başlayıb. Daha sürətlə inkişaf etmək və suveren olmaq üçün lazımı səviyyədə enerjiyə malik olmalısan. Məsələn, Çin iqtisadiyyatının sürətli inkişafı üçün daha çox enerji sarf etməsi lazım idi. Bu səbəbdən ölkənin enerji ilə təmini birbaşa milli təhlükəsizliklə sıx bağlıdır. Təsəvvüf deyil ki, Amerika Çini ilk öncə enerji sahəsində "vurmağa" çalışır.

Böyüyük Türkiyə və Avropa bazarı üçün də enerjiyə ehtiyac sürətlə artır. Həmin ölkələrin təhlükəsizliyi və suverenliyi enerji ilə nə dərəcədə təmin olunmaları faktorundan çox asılıdır. Şübhəsiz ki, yuxarıda vurğulanan məqamların Azərbaycan kimi gənc müstəqil ölkələrə də birbaşa aidiyyəti var. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir və ölkə rəhbərliyi məsələnin bu aspektinə ciddi diqqət yetirir. Həyata keçirilən hər bir enerji layihəsinin son təyinatı məhz milli təhlükəsizliyə xidmət edir.

Bu baxımdan neft-qaz layihələrinin reallaşması Azərbaycanın həm daxili inkişafına, həm də dünyaya inteqrasiyasına əhəmiyyətli dərəcədə

yardım edir. Bu məsələnin müxtəlif aspektləri haqqında dünyanın böyük dövlətlərinin liderləri, tanınmış analitik və ekspertlər kifayət qədər fikir bildiriblər. Azərbaycan iqtisadiyyatı, energetika, nəqliyyat sferalarında Avropa ilə getdikcə daha sıx əməkdaşlıq qurur. Müxtəlif qlobal layihələrdə Bakının aktiv iştirakı bu prosesə xüsusi məzmun verir. Neft, qaz və yüklərin daşınması ilə əlaqəli olan müxtəlif layihələrin uğurlu həyata keçirilməsi ölkənin geosiyasi nüfuzunu da yüksəldir. Bütün bunlara elektrik enerjisinin ixracını da əlavə etmək tam yerinə düşərdi.

Elektrik enerjisinin istehsalı məsələsi xüsusi infrastruktur sisteminin formalaşdırılmasını tələb edir. SSRİ dağıldandan sonra demək olar ki, bütün respublikalarda bu problem kəskinliklə qarşıda dayanırdı. Azərbaycanda da müəyyən çətinliklər yaranırdı. Hətta 90-cı illərdə elektrik enerjisi ilə təminatda ciddi problemlər özümlə göstərdi. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu istiqamətdə sistemli və ardıcıl layihələr həyata keçirilməyə başlandı. Ardıcıl aparılan işlər yeni elektrik enerji infrastrukturunu formalaşdırmağa imkan yaradırdı. Azərbaycan Rusiya və İranla elektrik enerjisi mübadiləsinə davamlı hala gətirdi. Buraya Gürcüstan da daxil edildi. Bir neçə il öncə Gürcüstanda kəskin olaraq elektrik enerjisi böhranı yarananda Azərbaycan yardım əlini uzatdı.

Növbəti mərhələ: Avropaya ixracatın verəcəyi töhfələr

Azərbaycanın bu sahədə apardığı islahatlar daha böyük proqramların reallaşmasını tələb edirdi. Elektrik enerjisi istehsalının və istifadəsinin milli inkişaf və təhlükəsizliyə daha çox töhfə verməsi lazım idi. Təcrübə bu məsələdə də Azərbaycanın uğurlu yol tutduğunu sübut etdi. "Azərenerji" ASC bu yaxınlarda maraqlı bir informasiya yaydı. Azərbaycan Yunanıstana, Rumıniyaya və Macarıstana elektrik enerjisi

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPRO-MO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərinə təşkil olunub.

Çinə növbəti ixrac missiyası

İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, 13-18 may tarixlərini əhatə edən missiyaya qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 13 Azərbaycan şirkəti daxil idi.

Missiya çərçivəsində Çinin Yivü və Şanxay şəhərlərində Azərbaycan sahibkarları və Çin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.

Samirə ƏLİYEVƏ, "Xalq qəzeti"



Avropaya ixracat:

elektrik enerjisi sahəsində tarixi dönüş



Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Bir qədər sonra ixracatın məkanı daha da genişlənərək uzaq Avstriyaya belə əhatə edəcək. Sözsüz ki, müstəqilliyini əldə etmiş gənc ölkə üçün bu, ciddi uğurdur. Keçən əsrin 90-cı illərində elektrik enerjisi istehsalı və ötürülməsində bir sıra problemlər yaşayırdı ölkənin indiki Avropanın inkişaf etmiş dövlətlərinə elektrik enerjisi verməsi, əlbəttə, xüsusi diqqətlə yanaşılmalı idi. Bu, hər şeydən öncə, Azərbaycan rəhbərliyinin ölkədə islahatları sistemli, ardıcıl və düşünülmüş şəkildə aparmasının göstəricisidir. O da şübhə doğurmur ki, ölkə rəhbərliyi həmin istiqamətdə yeni addımlar atacaq. Azərbaycan daha sıx surətdə Avropa ölkələri ilə əməkdaşlıq edəcək. Bunlarla yanaşı, təhlükəsizliyin təminatında əhəmiyyətli addımların atıldığını da vurğulamaq lazımdır. Geniş mənada söhbət, ümumiyyətlə, Azərbaycanın milli təhlükəsizliyinin təminatından və dünyanın ən çox inkişaf etmiş məkanına inteqrasiyasından gedir. Bu məsələlərin prizmasından həm də ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün yeni imkanların yaranmasını vurğulamaq gərəkdir. Yeni məsələnin geosiyasi konteksti də əhəmiyyətlidir. Bütün bunların fonunda "Azərenerji"-nin Avropa ölkələrinə elektrik enerjisi ixrac etməsinin geosiyasi təhlili aktuallıq kəsb edir.

ixrac etməyə başlayıb! Bu, enerjinin Gürcüstan, Türkiyə və Bolqarıstan vasitəsilə ötürülməsi sayəsində baş tutub. Sonrakı mərhələdə isə Avstriya və İtaliyaya "Azərenerji" elektrik enerjisi verməlidir. Bununla da "Azərenerji" beynəlxalq

miqyaslı əməkdaşlıq infrastrukturunu yaratmış olur. Nəzərə almaq lazımdır ki, bir neçə ildir, Azərbaycan region dövlətlərinə – Rusiya, İran, Gürcüstana və eyni zamanda, Türkiyəyə elektrik enerjisi ixrac edir. Yəni söhbət artıq sadəcə enerji

mübadiləsindən getmir, ixrac faktoruna ortadadır!

Bu sistemə indi Avropa da daxil olur. Bu o deməkdir ki, Azərbaycan artıq Asiya və Avropanı birləşdirən enerji infrastrukturunun çox əhəmiyyətli bir məkanına çevrilir.

Həmin hadisə üç aspektdən milli dövlətçilik baxımından əhəmiyyət daşıyır.

İlk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi enerji siyasətinin çox səmərəli olmasını vurğulamaq gərəkdir. Prezident İlham Əliyevin elektrik enerjisi sahəsində həyata keçirdiyi islahatlar, istifadəyə verilən obyektlər, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması öz müsbət nəticələrini verir. Dövlət başçısı məlum Mingəçevir hadisəsinə çox həssas yanaşmaqla və həmin sferada lazımı tədbirlər görməklə prosesləri daha səmərəli müstəviyə keçirdi. "Azərenerji"-də çalışan vətənpərvər və peşakar kadrların da dövlət başçısının tapşırıqlarına ciddi əməl etməsi sayəsində təşkilat Avropa bazarına çıxmağa başladı.

İkincisi, dövlət başçısı neft və qaz sahəsi ilə bağlı olan layihələri uğurla elektrik enerjisi istehsalı və bu sahədə infrastrukturun yeniləşdirilməsi prosesini ilə yüksək dərəcədə uyğunlaşdırma bildi. Məsələnin bu tərəfi asan halla edilən deyil. Neft və qaz sahəsində Azərbaycanın həm zəngin təcrübəsi var, həm də bu layihələr beynəlxalq miqyasda daha çox dəstəklənir. Digər tərəfdən, "Yeni İpək Yolu" kimi layihələr çərçivəsində müxtəlif növ yükdaşımaqların artırılması lazım gəlir.

Bütün bunların fonunda elektrik enerjisinin həm istehsalı, həm də uzaq məsafələrə ötürülməsi mexanizmlərinin işlənilib hazırlanması xüsusi fəaliyyət tələb edir. Bu baxımdan konkret olaraq elektrik enerjisi sferasında həyata keçirilən proqramları birbaşa enerji təhlükəsizliyi və milli təhlükəsizliyin ayrılmaz bir aspekti olaraq qəbul etmək gərəkdir.

Üçüncüsü, "Azərenerji" ASC bütövlükdə Azərbaycanın enerji siyasətinin reallaşmasında vacib bir struktur kimi özünü təsdiqləməkdədir. Bu təşkilatın dövlətçiliyin strateji maraqları üçün daha çox fəallıq göstərməsi təbii ki, tələbatdır. Bu istiqamətdə dövlət başçısının həyata keçirdiyi proqramların tam və tələb olunan səviyyədə yerinə yetirilməsi

zərurətdir. Belə görünür ki, "Azərenerji" məhz həmin kontekstdə fəaliyyətini gücləndirməkdədir.

Bütün bunların əlbəttə, Azərbaycanın geosiyasi nüfuzunun daha da yüksəlməsinə və beynəlxalq tərəfdaş kimi daha çox etibar qazanmasına təsiri danılmazdır. Avropa ölkələri enerjinin bir qismini Azərbaycandan alırsa, onların arasında əməkdaşlığın daha sıx olması üçün əlavə imkanlar meydana gəlir. Təsəvvür edək ki, neft və qaz sahəsində Avropanın təhlükəsizliyində Azərbaycanın rolu getdikcə daha da artır. Bu prosesi elektrik enerjisi sferasında əməkdaşlıq tamamlayır. Deməli, faktiki olaraq, Azərbaycan dünyanın ən inkişaf etmiş məkanı ilə qarşılıqlı faydalı əməkdaşlıq prosesini yeni səviyyəyə yüksəldib. Dünyanın enerji və maliyyə böhranı içində olduğu bir mərhələ üçün bunun əhəmiyyəti anlamaq çətin deyildir.

Beləliklə, elektrik enerjisinin Avropa ölkələrinə ixrac edilməsi yalnız iqtisadi-energetik məzmunu olan hadisə deyil. Bunun geosiyasət və təhlükəsizliklə bağlı məzmun çarları da vardır. Belə ki, Azərbaycan rəhbərliyi bütün sahələrdə islahatları dərinləşdirir və genişləndirir. Həyata keçirilən proqramların hər biri buna xidmət edir. Bununla Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq, getdikcə daha çox sahələrdə dünyanın müxtəlif regionları ilə infrastruktur bağlantıları qurur. Bu, gənc müstəqil dövlət üçün nəhəng proqramdır. Bunun qarşısını kimsənin almama da mümkün deyildir.

Deməli, dünya Azərbaycanı getdikcə daha yaxşı duymağa və hiss etməyə məhkumdur. Bu gedişatın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə də yardımçı olacağına şübhə yoxdur. Strateji olaraq bu gün Avropa ölkələrinə ixrac edilən elektrik enerjisi, bütün istiqamətlərdə Azərbaycan dövlətçiliyinin inkişafına və ərazi bütövlüyünün təmin edilməsinə xidmət edəcək. Artıq bu proses başlayıb!

Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı məlumat yayıb

❑ *Mətbuat Şurasından “Xalq qəzeti”nə verilən məlumata görə, qurumun “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının və MŞ-nin Apellyasiya komissiyasının 1 mart 2019-cu il tarixdə keçirilmiş birgə iclasının rəyinə əsasən “Təzadlar” qəzetinin adı şüarının “qara siyahı”sına daxil edilib.*

Bunun səbəbi “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə izah olunub:

“Eyni zamanda, ona “qara siyahı”dan çıxmağın prosedurları barədə də məlumat verilib. Təəssüflər olsun ki, A.Mərzili “Təzadlar” qəzetinin “qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçib. O, Azərbaycan Mətbuat Şurasına və MŞ-nin İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmaqla məşğuldur. Maraqlıdır ki, A.Mərzili MŞ İdarə Heyətinin bəzi üzvlərini sərt tənqiddə məruz qoyduğu halda, qurumun digər üzvlərinə belə demək mümkündürsə, “separat danışıqlar” təklif edib, bir növ, ikitərəfli yaratmağa köklənir.

Peşəkarlar, o cümlədən, diqqəti oxucular MŞ-nin fəaliyyəti, onun ictimai qınaq forması kimi seçdiyi “qara siyahı” barədə məlumatlıdırlar. Hər kəs bilir ki, şura medianın özünütənzimləmə qurumu qismində jurnalistlərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) nə dərəcədə riayət etmələrinə nəzarəti həyata keçirir, peşə prinsiplərini pozan KİV-lərə yol verdikləri yanlışlıqları xatırladı, nöqsanların aradan qal-

dırılması üçün tövsiyələr ünvanlayır. Qurumun AJPDQ-nın prinsiplərini düşünlülmüş şəkildə, hansısa maraqlar naminə pozmuş KİV-lərə qarşı ictimai qınaq tədbiri – “xəbərdarlıq”, “ciddi xəbərdarlıq” və nəhayət “qara siyahı”ya daxil etməkdir. “Təzadlar” ilə bağlı hər 3 prosedur təbiiq olunub: müxtəlif vaxtlarda yayımladığı və AJPDQ-nın prinsiplərini kəskin şəkildə pozulduğu məqalələrinə görə nəşrə xəbərdarlıqlar edilib. Əlbəttə, nəticə çıxarmadığı üçün onun adı “qara siyahı”dadır.

Tövsiyələri, xəbərdarlıqları saya salmayan A.Mərzili yalnız adının “qara siyahı”ya düşməsindən sonra prosesi ciddiyyə alıb. Lakin yenidən yanlış addımlar atmaqda davam edir. Hazırda “Təzadlar” qəzetinin səhifələrində AJPDQ-nın prinsiplərini ciddi şəkildə pozan, paralel olaraq, MŞ-nin rəylərini şübhə altına alan məqalələr yayımlanır, oxucuları çaşdırmağa cəhd göstərilir. Ancaq cənab Mərzili istəsaydı, durum bu qədər kəskin həddə çatmazdı.

MŞ monitorinq qrupu “Təzadlar” qəzeti və A.Mərzili barədə vətəndaşlardan, ayrı-ayrı idarələrdən daxil olmuş şikayətlər üzrə təqribən 30-a yaxın məqaləni təhlil edib. Bəlli

olub ki, bu yazılarda ayrı-ayrılıqda ən yaxşı halda 30-a qədər səhv var və bu səhvlərin hər biri narazılıq üçün əsas verir. Yəniş, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib andazadan çıxarmaq, şər və böhtan atmaq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə çalışmaq Asif Mərzilinin ənənəvi iş üslubudur. Belə yanaşma AJPDQ-ya, ümumilikdə jurnalistika prinsiplərinə ziddir.

Cənab Mərzilinin bu yanaşma tərzii “Təzadlar”ı dəfələrlə çətin duruma salıb. Bəzən belə dəst-xətt ölkəmizin maraqlarına zidd olub. Diqqət yetirək, “Təzadlar” qəzeti 2009-cu ildə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç barədə məqalə dərc etmişdi. Məqalə Mərzilinin həssas və qışqançlıq hissləri zəminində yazılmışdı. Reallıq bu idi ki, keçmiş səfir həmin vaxtlarda redaksiyalara baş çəkər və kiçik xatirə hədiyyələri təqdim edirdi. “Təzadlar” isə bunu səfirliyin guya mətbuatı ələ alması kimi göstərmişdi. Həlbuki səfir “Təzadlar”ın redaksiyasını ziyarət etsaydı, bu basit motivə əsaslanmış iddia ortaya çıxmazdı. Başqa cür düşünmək üçün əsas yoxdur. Buna və digər məsələlərə görə MŞ qəzetin adını “qara siyahı”ya daxil etmişdi. Lakin beş illik fasilədən sonra Mətbuat Şurası A.Mərzilinin xahişini nəzərə alaraq “Təzadlar”ın adını “qara siyahı”dan çıxartdı. Həmin andan baş redaktor yenidən öz neqativ əməllərinə qayıtdı”.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti

2019-cu ildə xidmətin strukturuna daxil olan Siyəzən, Şabran, Samux, Ağdaş, Göyçay, Şamaxı rayon və Mingəçevir şəhər Baytarlıq İdarələrinin, Şəki rayon Baytarlıq İdarəsi Zəyzid sahə baytarlıq məntəqəsinin cari və əsaslı təmirinin yerinə yetirilməsi işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (1) lot üzrə keçirilir.
Lot- 1. Siyəzən, Şabran, Samux, Ağdaş, Göyçay, Şamaxı rayon və Mingəçevir şəhər Baytarlıq İdarələrinin, Şəki rayon Baytarlıq İdarəsi Zəyzid sahə baytarlıq məntəqəsinin cari və əsaslı təmirinin satın alınması.
Təklif zərflərinin açılışı 2 iyul 2019-cu il saat 16.00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə keçiriləcəkdir (Bakı şəhəri, Nərimanov rayonu, Nəzər Nərimanov küçəsi 7 A).

Tenderdə iştirak etmək istəyənlər lot üçün 800 manat, məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi Mustafa Allahverənovdan ala bilərlər.

Telefon- (+99412) 563-40-87
Dövlət Xəzinədarlığı Agentliyi 7-ci fond Kod- 210005
VÖEN- 1401555071
M/n- AZ41NABZ0136010000000003944
S.W.I.F.T BIK CTREAZ22

Vəsaiti alan- Dövlət Baytarlıq Xidməti
İBAN- AZ 27CTRE
000000000000002577701
VÖEN -1500504901
Büdcə səviyyəsi kodu – 7
Büdcə təminatı kodu-142340
Tenderdə iştirak haqqı geri qaytarılır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır.

İddiaçı tender təklifinin 1 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir.

İştirakçılar aşağıda qeyd olunan sənədləri 20 iyun 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iddiaçının rəkvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi və nizamnaməsi);
- iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və son 1 ildə aidiyyəti iş üzrə fəaliyyətinə dair müvafiq təsdiqedic sənədlər;
- iddiaçının son bir ildə maliyyə vəziyyəti

barədə bank arayışı;
-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.

Göstərilən sənədlər tələb olunan qayda-da hazırlanıb müəyyən vaxtda tender komisiyasına təqdim edilərsə, həmin iştirakçılardan iddiaçı kimi qeydə alınacaqlar.

Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlaya-raq ikitəq bağlı zərfdə 1 iyul 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmıyacaq və zərflər açılmadan geri qaytarılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Telefonlar - (+99412) 563-40-87.

www.tender.gov.az

Tender komissiyası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 14 may 2019-cu il tarixli nömrəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin strukturuna daxil olan Siyəzən, Şabran, Samux, Ağdaş, Göyçay, Şamaxı rayon və Mingəçevir şəhər Baytarlıq İdarələrinin, Şəki rayon Baytarlıq İdarəsi Zəyzid sahə baytarlıq məntəqəsinin cari və əsaslı təmiri işlərinin yerinə yetirilməsi satın alınması üçün dərc edilmiş elanda lotların yazılışında qeyri- dəqiqlik olduğuna görə tender etibarsız sayılır.

Tender komissiyası

“Tur-Tikinti-Servis-MQ” ASC səhmdarlarının nəzərinə!

28 iyun 2019-cu il saat 11.00-da səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. İllik yekun hesabat.
2. Təşkilati məsələlər.
Səhmdarların iştirakı vacibdir.
Gündəlikdəki məsələlərə tanışlıq üçün aşağıdakı ünvana müraciət etmək olar.
Telefon- 012-595-28-04.
Ünvan- Bakı, C.Qaryağdıoğlu küçəsi 67.

“Bakqazmaş” ASC səhmdarlarının nəzərinə!

17 iyun 2019-cu il saat 11.00-da səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.
Ünvan- Bakı, Albaltılıq qəsəbəsi. (“Koroğlu” metro stansiyasından 107 nömrəli avtobusla gəlmək olar).

İdarə heyəti

“NUR” ASC səhmdarlarının nəzərinə!

28 iyun 2019-cu il saat 11.00-da səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. İllik hesabatın təsdiq edilməsi.
2. Təşkilati məsələlər.
Səhmdarların iştirakı vacibdir.
Gündəlikdəki məsələlərə tanışlıq üçün aşağıdakı ünvana müraciət etmək olar.
Telefon- 012-595-28-04.
Ünvan- Bakı, C.Qaryağdıoğlu küçəsi 67.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məlumatı

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilətlənlərin 2019-cu ilin may-dekabr ayları ərzində yeməklə təminatı ilə bağlı xidmətlərin dövlət vəsaiti hesabına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınması məqsədi ilə 2019-cu il aprelin 11-də keçirilmiş açıq tender prosedurunun nəticəsinə görə “TAİS İKF” MMC tenderin qalibi olunmuş və adıçəkilən təşkilatla satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2016 və 2017-ci illər üzrə Şura Katibliyinin maliyyə hesabatlarının auditi və məsləhət xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu həyata keçirir. Maraqlanan təşkilatlar (012) 493-17-80 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 17 may 2019-cu il saat 15.00-dək qəbul olunur.
Ünvan – Bakı şəhəri, F.Əmirov küçəsi 1.

satın alınması məqsədilə dərc edilmiş tenderdə iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 31 may 2019-cu il saat 17.00-a, təkliflərin açılışı isə 4 iyun 2019-cu il saat 10.00-a dəyişdirilmişdir.
Əlaqələndirici şəxs -Mahir Əhmədov, telefon- (012) 492-24-27.

İnnovasiya və sahibkarlıq XXI əsrin açarıdır

❑ **Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “İnnovasiya və sahibkarlıq XXI əsrin açarıdır” mövzusunda konfrans keçirilib.**

“Boulevard Hotel Bakı”da təşkil olunan elmi konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, tələbə təşkilatlarının rəhbərləri, ölkə ali təhsil müəssisələrinin TEC sədrləri iştirak ediblər.

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, profes-

sor Sakit Yaqubov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan söz açıb. Heydər Əliyevin gənclərin yüksəkixtisaslı və peşəkar kadrılar kimi hazırlanmasına ciddi önəm verdiyini diqqətlə çatdıran S.Yaqubov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Ölkə başçısının elm və təhsil sahəsindəki müvafiq fərman və sərəncamlarından irəli gələn dövlət proqramlarını icrasına uyğun olaraq, son illərdə UNEC-də iqtisad elminin və təhsilinin inkişafı istiqamətində kompleks

tədbirlərin həyata keçirildiyini vurğulayan S.Yaqubov UNEC-də müəllim və tələbələrini elmi fəaliyyətinin daha da artırılması istiqamətində həyata keçirilən tədbirlərə toxunub. UNEC-in pedaqoji heyətinin nüfuzlu elmi bazalara daxil olan jurnal-larda məqalələrinin sayının nəzərəcarpacaq dərəcədə artdığını qeyd edib.

Nazir müavinini İntiqam Babayev ulu öndərin zəngin həyat və fəaliyyətinin hər zaman gənclər arasında təbliğ və tədqiq edilməsinin zəruriliyini vurğulayaraq, elmi konfransın keçirilməsinin bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirib. İ.Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yeni hədəflərə və çağırışlara hesablanan dövlət siyasətinin tərkibində insan kapitalının önə kəildiyini, gənclərin bilikli və savadlı olması məqsədilə uğurlu addımların atıldığını qeyd edib. Azərbaycanda gənclərin məşğulluğunun dəstəklənməsi, onlar arasında sahibkarlığın təşviq edilməsi istiqamətində



görülən işlərə toxunan İ.Babayev UNEC ilə nazirlik arasında həyata keçirilən layihələrdən söz açıb. UNEC tələbələrini bilik və bacarıqları həm ölkədə, həm də beynəlxalq miqyasda rəqəbətdə davamlı mütəxəssislər olacaqlarından əminliyini ifadə edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan gəncliyinin ölkədə gedən bütün proseslərdə fəal iştirak etdiyini bildirib. Hər bir dövlətin gücünün onun intellektual potensialında olduğunu, bunun isə elm və təhsilin hesabına formalaşdığını diqqətlə çatdıran F.Qurbanov əmək bazarının tələbinə uyğun mütəxəssis kimi yetişmək üçün fundamental biliklərə yiyələnməyin vacibliyini qeyd edib.

Konfransda UNEC “Empirik tədqiqatlar mərkəzi”nin rəhbəri, “Beynəlxalq iqtisadiyyat” məktəbi üzrə TEC elmi rəhbəri Xətai Aliyev “Uğurun açarı: Tədqiqat marağından elmin zirvəsinə”, TEC sədri Nərim Heydərova “Tələbə Elmi Cəmiyyətinin bu günü” mövzularında çıxış ediblər.

Konfransda respublika gənclərinin elmi potensialının artırılması və universitetlərdə fəaliyyət göstərən TEC-lərin işinin təkmilləşdirilməsi və düzgün koordinasiyaş məqsədilə UNEC TEC tərəfindən Azərbaycan Tələbə Elmi Cəmiyyəti Alyansının (ATECA) yaradılması təklifi irəli sürülüb.

Konfrans bölmə iclasları ilə öz işini davam etdirib.

Elnarə ÖMƏROVA

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq üçün qiyabi şöbəyə qəbul elan edir

1. Dövlət və bələdiyyə idarəetməsi
2. Menecment
3. Beynəlxalq münasibətlər
4. Politologiya

Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Dövlət İdarəçilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. İddəvəlki ali təhsili və ya hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər mövcud qaydaya əsasən müsahibədə iştirak edə bilərlər.

Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- rektorun adına ərizə;
- göndəriş-zəmanət məktubu;
- əmək kitabçasının surəti (ha-

zırda işləməsi göstərilmək şərti ilə);
- ali təhsil haqqında sənədin - diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;
- sağlamlıq haqqında arayış;
- şəxsiyyəti təsdiq edən sənəd;
- 3x4 sm ölçüdə 4 ədəd fotosəkil.

Qəbul komissiyası mərkəzi və yerli icra hakimiyyəti, digər təşkilatların rəhbərləri tərəfindən verilən göndəriş-zəmanət məktublarını nəzərə alacaq.

Sənədlər 2019-cu il iyunun 3-dən hər gün (şənbə və digər istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək akademiyanın inzibati-tədris binasında (1-ci mərtəbə, 23 nömrəli otaqda) qəbul edilir.

Əlavə ali təhsil almaq üçün Dövlət İdarəçilik Akademiyasına

Rektorluq

“Sabunçu Bazarı” ASC səhmdarlarının nəzərinə!

28 iyun 2019-cu il saat 11.00-da səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında “Sabunçu Bazarı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. “Sabunçu Bazarı” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə, nəzarət orqanlarının seçilməsi.
2. “Sabunçu Bazarı” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarların ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətinin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Səhmdar cəmiyyətin direktorlar şurası

Bakının Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Təsərrüfat hesabı üzrə ehtiyat hissələrinin, xüsusi geyimlərin, təsərrüfat mallarının və sürtkü yağlarının satın alınması məqsədilə kotirovka sorğusu həyata keçirir.

Maraqlanan təşkilatlar 23 may 2019-cu il saat 18.00-dək 012-323-33-28 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Əlaqələndirici şəxs - Bayramov Bayram Nuradin oğlu.
Ünvan - Bakı şəhəri, R.Rüstəmov küçəsi 28.

Bakının Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Büdcə vəsaiti hesabına dəftərxana xərcləri (221100 – xərc maddəsi), idarənin digər xərcləri (221310 – mal-materialın alınması xərc maddəsi), digər nəqliyyat xidmətləri (223200- ehtiyat hissələrinin alınması xərc maddəsi), yumaşq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması (225200 – xərc maddəsi) və inven-

tarın satın alınması (225411 – xərc maddəsi) üçün kotirovka sorğusu həyata keçirir.
Maraqlanan təşkilatlar 23 may 2019-cu il saat 18.00-dək 012-323-33-28 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Əlaqələndirici şəxs - Bayramov Bayram Nuradin oğlu.
Ünvan - Bakı şəhəri, R.Rüstəmov küçəsi 28.



ABS

Ən bahalı qəhvə

Dünyanın ən bahalı qəhvəsi San-Fransisko şəhərində satılır. Bildirilir ki, xüsusi növ üçün bir fincanın qiyməti 75 dollardır. Qeyd edilir ki, "Elida Geisha Natural" adlı qəhvə növü "Klatch Coffee" kompaniyası tərəfindən hazırlanıb.

Məlumatı BBC yayıb.

Səsdən sürətli təyyarə



"Hermeus" şirkəti səsdən sürətli sərnəşin təyyarəsi hazırlayır. Artıq layihənin hazırlanması üçün ilk kapital cəlb olunub. Layihənin reallaşdırılması üçün ilk maliyyə tərəfdaşı "Khosla Ventures" vençur fondu olub. Məlumatı görə, söhbət saatda 6,2 min kilometr sürətlə uça biləcək avialaynerin hazırlanmasından gedir. Bildirilir ki, belə təyyarə Nyu-Yorkdan Londona 7,5 saatlıq uçuş müddətini 1,5 saata qət etməyə kömək edəcək.

Xəbəri CNN verib.

Rusiya

İxrac və gəlir artır

Cari ilin ilk rübündə Rusiya 65,9 milyon ton neft ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Bəhs edilən dövrdə ölkənin neft ixracı üzrə gəlirləri isə ötən ilin eyni aylarına nisbətən 3,1 faiz artaraq, 29,1 milyard dollara yüksəlib.

Məlumatı "Finmarket.ru" yayıb.

İsveç

"Volvo"da nasazlıq aşkarlanıb



"Volvo" şirkəti Çin bazarında satdığı 6 min 223 avtomobil texniki nasazlığa görə geri çağırır. Bu avtomobillər 2014-2016-cı illərdə istehsal olunmuş "XC90" modelləridir. Məlumatı görə, bu avtomobillərin soyutma sistemindəki nasazlıq mühərrikin alışib yanmasına səbəb ola bilər. Qeyd edək ki, iyununda başlayacaq prosesdə "Volvo" qüsurlu hissələri öz hesabına dəyişəcək.

Məlumatı "Auto.tut.by" yayıb.

İspaniya

120 milyon avro təklif



Çin klubu "Real"-in futbolçusu Qaret Beyli transfer etmək istəyir. Adı açıqlanmayan komandanın üçün "Real"-a 120 milyon avro ödəməyə hazır olduğunu bildirib. Futbolçunun özünə isə illik 30 milyon avro məvacib təklif edilib. Qeyd edək ki, uelsli futbolçunun keçdi üçün İngiltərənin "Tottenham" və "Mançester Yunayted" klublarının təklifi isə 80 milyon avrodur.

Xəbəri "Marca" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"



Qeyd edək ki, bugünlərdə Brüsseldə Al-ye üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib. F.Moqerini həmin tədbirə dəvət olunmuş ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə də görüşüb.

Sözügedən iclasın yekunları, eləcə də amerikalı həmkarı ilə görüşü barədə mediaya açıqlamasında xanım siyasətçi vurğulayıb ki, Al rəhbərliyi bütün problemlərin, o cümlədən İran məsələsinin də dialoq və diplomatik

Moqerini: Al ABŞ-la İran arasında gərginliyin azalmasını arzulayır

A vropa İttifaqının (Al) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini bildirib ki, Al rəhbərliyi ABŞ və İran dövlətləri arasında gərginliyin danışıqlar yolu ilə azalmasının tərəfdarıdır. Bu barədə "Euronews" agentliyi məlumat yayıb.

əlaqələrin qurulması yolu ilə həllini vacib sayır.

Al-nin rəsmisi həmçinin bildirib ki, M.Pompeo ilə görüş zamanı İranın danışıqlar masası arxasına qaytması mövzusu prioritet olub. F.Moqerini əlavə edib ki, o, M.Pompeonu İranla münasibətlərdə hərbi eskalasiyadan çəkinməyə çağırıb.

Xatırladaq ki, bir müddət əvvəl İran Prezidenti Həsən Ruhani bəyan edib ki, nüvə sazişi çərçivəsində İranın milli maraqları 60 gün ərzində nəzərə alınmasa, ölkəsi uranın zənginləşdirilməsinə başlayacaq.

Yada salmaq lazımdır ki, 2015-ci ildə imzalanmış nüvə sazişinə əsasən, İran sanksiyaların ləğv edilməsi müqabilində

uranın zənginləşdirilməsindən imtina edib. Həqiqətən, 2016-cı il yanvarın 16-da sanksiyaların böyük hissəsi ləğv edilib.

Lakin 2018-ci il mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla nüvə sazişindən çıxışını bəyan edib və bundan sonra İrana qarşı sanksiyalar mərhələli şəkildə tətbiq olunmağa başlanıb.

Görünən budur ki, ABŞ və İran dövlətləri arasında münasibətlər kəskin pisləşməkdədir. Gərginliyin hansı həddə gəlib çatacağını demək çətinidir.

M.HACIXANLI,
"Xalq qəzeti"

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesində təmsil olunur



Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur.

Fondan AZƏRTAC-a bildirilib ki, Biennalede ölkəmiz "Virtual Reality" ("Virtual Reality") mövzusunda milli pavilyonla iştirak edir.

Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında açılan ekspozisiyada rəssam və heykəltəraş Zeyqəm Əzizov, Orxan Məmmədov,

Zərnişan Yusif, Kənan Əliyev və Ülviyyə Əliyevanın əsərləri təqdim olunur.

Pavilyondakı multimedia əsərləri, instalyasiya və heykəllərin mövzusu bunları əhatə edir: İnsanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər bir insan gün ərzində təxminən 150 dəfə telefonunu yoxlayır, 2 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə

daha çox paylaşılar, aparılan müzakirələrin əksər hissəsi isə onların doğru olub-olmadığı ilə bağlı deyil.

58-ci Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək.

Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir. Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən iştirak edir.

Yaraqlılar Suriyada atəşkəsi pozublar

Son iki gündə yaraqlılar Suriyanın Skalıbi şəhərini bir neçə dəfə atəşə tutublar. Nəticədə beş uşaq həlak olub, altı uşaq xəsarət alıb.Həmçinin iki nəfər ortaqşılı adam da xəsarət alıb.

Suriyadakı atəşkəs üzrə Rusiya mərkəzinin məlumatına görə, yaraqlılar yaşayış evlərini və kilsələri atəşə tutublar. Sütka ərzində Suriyanın Latakiya, Homa və Hələb əyalətləri yaraqlılar tərəfindən atəşə tutulub.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"



✓ Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən Mirzəyev Kamil Rizvan oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

✓ Qocayeva Nailə Tanırvərdi qızının adına verilmiş çoxmənzilli yaşayış binasının tikintisi haqqında 068 nömrəli fərdi müqavilə itdiyi üçün etibarsız sayılır. Bakı, Nizami rayonu, Ə.Vəliyev küçəsi 2433-cü məhəllə, ev 1, mənzil 72.

Hava proqnozu

➤ Mayın 15-də
➤ Bakıda və Abşeron yarımadasında dəyişik buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm cive sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
➤ Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 27-32 dərəcə isti olacaq.
➤ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-

Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.
➤ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 25-30 dərəcə isti olacaq.
➤ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə

duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacaq.
➤ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-17, gündüz 27-32 dərəcə isti olacaq.
➤ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 15-19, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.



Qən Şuan: Biz qələbəyədək mübarizə aparacağıq

❑ Birleşmiş Ştatlar hökuməti ticarət müharibəsini davam etdirmək istəmə, Çin qələbəyə qədər mübarizə aparacaq. "Bloomberg" agentliyinin yaydığı məlumata görə, bu bəyanatla Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Qən Şuan çıxış edib.

ABŞ Prezidenti Donald Trampın Çindən idxal oluna-cıq məhsullara əlavə vergi tətbiq etməsi barədə təhdidini şərh edən Qən Şuan deyib: "Əvvəlki təcürbə rəsmi Pekinin ticarət müharibəsi istəmədiyini, lakin ondan qorxmadığını göstərdi. Kim evimizin kəndarında müharibə etmək istəmə, biz qələbəyədək mübarizə aparacağıq".

O, rəsmi Vaşinqtonun vəziyyəti obyektiv qiymətləndirəcəyinə və Çinin öz maraqlarını qorumaqda qətiyyətli olduğunu anlayacağına ümid etdiyini dilə gətirib.

Xatırladaq ki, ticarət üzrə ABŞ-ÇXR danışıqlarının ötən həftə Vaşinqtonda keçirilən növbəti mərhələsi Çin məhsullarına rüsumun yenidən artırılması fonunda nəticəsiz başa çatıb. Belə ki, Çindən idxal olunan 200 milyard dollar həcmində malların rüsumu 10 faizdən 25 faizə qaldırılıb. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp həmçinin 300 milyard dollar həcmində qiymətləndirilən digər Çin mallarına rüsumun qaldırılması prosesinə başlamaq barədə göstəriş verib. Lakin hələlik bununla bağlı qərar qəbul olunmayıb.

Rövşən ATAĞİŞİYEV,
"Xalq qəzeti"

Şərqi Avropada güclü qasırğa



❑ Şərqi Avropaya güclü qasırğa gəlib.

Güclü külək evlərin dam örtüklərini uçurub, ağacları və elektrik dirəklərini aşırıb. Güclü yağışla müşayiət olunan qasırğa nəticəsində çaylar məcrasından çıxıb və evlər su altında qalıb. Dağılıq ərazilərdə torpaq sürüşmələri baş verib və nəticədə nəqliyyatın hərəkəti iflic olub. Meteoroloqlar bildiriblər ki, güclü qasırğa Serbiyaya sarı istiqamət götürüb.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

ALLAH RƏHMƏT ELƏSİN

Ağstafa rayonundan Nizaməddin Quliyev Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova əzizi

VAQİF BABAŞOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Lerik Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirova əmis

ASLAN BAĞIROVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Masallıdan Rafil Hüseynov "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevə əzizi

ƏLİQƏMƏ QULİYEVİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Masallı rayonundan Rafil Hüseynov İbrahim Mehdiyevə və ailəsinə əzizləri

KÖVSƏR XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Mətanət A" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Elxan Bəşirov və şirkətlər qrupunun kollektivi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova əzizi

VAQİF BABAŞOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlili), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və yığılənib, "Azərbaycan" nəşriyyatında çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

İNDEKS 0282

TİRAJ 7919

SİFARİŞ 1597

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00